



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 205 (8228) ÇƏRŞƏNBƏ, 18 sentyabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Azərbaycanın bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə edən yenidənqurma işləri davamlı və sistemlidir. İndi ən ucqar kəndə belə get-sən, yeni inşa olunmuş və ya əsaslı təmir edilmiş məktəb binasını, tibb ocağını, uşaq bağçasını, mədəniyyət evini görmək olar. Belə işlər hansısa dövr və ya sahə üzrə yekunlaşmışdır. Birinci vitse-prezident Mehriban Əliyevanın bir neçə gün əvvəl Şamaxı və İsmayilli rayonlarına səfəri də göstərdi ki, hər bir yerdə infrastruktur sürətlə yenilənir, inkişaf edir.

Vətəndaşa göstərilən qayğının təzahürü

Şamaxı və İsmayillıda son illərdə möhtəşəm iqtisadi, sosial və infrastruktur layihələri həyata keçirilib, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bu rayonların da dinamik inkişafını təmin edib. Bütün rayonlar kimi bu bölgənin də inkişafı ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqətində olub. Elə fevralın 5-də və 6-da baş vermiş zəlzələlərdən sonra dövlət başçısı dərhal bu rayonlara səfər etdi. Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzünə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi.

Martın 7-də Şamaxıya səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə tanış oldular, sakinlərlə söhbət etdilər. Həmin gün Şamaxı, İsmayilli və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektləri-



Mehriban ƏLİYEV: "Cənab Prezident tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır"

nə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan daha 11 milyon manat vəsait ayrıldı.

Birinci vitse-prezident Mehriban Əliyevanın sentyabrın

14-də Şamaxı və İsmayilli rayonlarına səfərinin məqsədi ilk növbədə ötən müddətdə zəlzələ bölgəsində görülmüş işlərlə tanışlıq idi. Xatırladaq ki, zəlzələdən sonra Şamaxı rayonu üzrə sakinlər tərəfindən 5985,

İsmayilli rayonu üzrə isə 1272 müraciət edilmiş və qeydə alınmışdır. Bütün müraciətlər Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən diqqətlə öyrənilmişdir. Aşağıdakı məlumatlar nəticəsində müəyyən olun-

muşdu ki, müraciət edən vətəndaşlardan bir qisminin evində bərpa gücləndirici işlərinə, bir qisminin evində isə təmir işlərinə ehtiyac var.

Ardı 2-ci səh.

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Babayev Mobil Rəşid oğlu
Qasımova Ruhəngiz Nağı qızı

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Dadaşov Ağ Dadaş Hacı Bala oğlu
Əfəndiyeva İmruz Məmməd Sadıx qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevdə Əli qızı

Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Təriyel qızı
Zahid Azad Vasif oğlu

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2019-cu il

Çili Respublikasının Prezidenti zati-aliləri cənab Sebastian Pinyera Eçenikeya

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq artisti"
Allahverdiyev Vasif Kerim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu

"Əməkdar incəsənət xadimi"
Xalılızadə Fəttah Xalılı oğlu
Rəcəbov Oqtay Məmmədəğa oğlu

"Əməkdar artist"
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç

"Əməkdar müəllim"
Göyçaykaya Səidə Oqtay qızı
Hüseynova Rüksarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2019-cu il

Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavam qəbul edib.

AZƏRTAC xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxariyanın salamlarını dövlət başçısına çatdırdı.

Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiq-

mətlərdə genişlənməsindən məmnunluq ifadə olundu. Söhbət zamanı iqtisadiyyatın şaxələndirilməsi hesabına ticarət dövriyyəsinin genişləndirilməsi, tranzit yükdaşmalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə edilməsi məsələləri müzakirə edildi, enerji, sənaye, qayuluşu, elektroenergetika, turizm sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Baş Nazir Georgi Qaxariyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş Nazirinə çatdırmağı xahiş etdi.

Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq AÇG-dən başladı



1994-cü ilin sentyabrından həyata keçirilən məsələyə başlanan global layihə Xəzər dənizini ilk dəfə olaraq əməkdaşlıq məkanına çevirdi. Dünyanın bir qrup mühüm enerji şirkəti Azərbaycanla fəaliyyət göstərməyə dəvət edildi. Bununla da ölkəmizin neft-qaz tarixində yeni bir səhifə açıldı, xalqımızın həyatında yeni bir dövr başladı.

Çünki Azərbaycanın bugünkü inkişafı böyük mənada həmin dövrün, uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın yeni neft strategiyasının müəllifi, Ulu Öndər Heydər Əliyev "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin xalqımızın böyük gələcəyinə xidmət edəcəyini əmin idi: "Biz bu müqaviləni imzalamaqla iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birlişmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə ümid bəsləyirik".

Ardı 6-cı səh.

18 sentyabr Üzeyir Musiqi Günüdür BİTMƏYƏN MELODİYA

... O gün səhnəyə son çıxışı idi...

Son dəfə uğrunda canını fəda etdiyi xalqın pişvazına çıxmışdı...

Son dəfə görürdü yetişdirdiyi sevimli tələbələri, bəstəkarları, musiqiçiləri, sənət adamları - övladları ilə...

Her kəs onu son dəfə görmək üçün o səhnəyə doğru axışırdı...

O gün o səhnədə onun həyat tamaşasının son nümayişi idi. Ömür pərdəsi bir daha qalxmamaq şərtlə qapanırdı. Əbədi antrakt başlanırdı...

Her kəs dahi bəstəkarla vidalaşdı, onu son menzillinə yola saldı. Elə özünün bəstələdiyi musiqi sədaları altında... Bül-bül bu dəfə "Sensiz"i ona ithafən daha da yağılı oxuyurdu.

Səməd Vurğun ona daim arxa-dayaq olmuş bu böyük şəxsiyyətə həsr etdiyi şeirini üreyindən qara qanlar axıdaraq deyirdi: "Ölüm sevinməsin qoy, ömrünü vermə bəda..."

O gün səhnədə əsl faciə yaşanırdı. Amma Məcnun Leylinin məzarı başında çəşmi-

giryən ağlamırdı. Bu dəfə minlərlə insan məhz onun nəşi öndə göz yaş axıdırdı...

Halbuki hər şey elə "Məcnun Leylinin məzarı üstündə" səhnəciyindən başlamışdı. Düz 50 il əvvəl... O ilk səhnə təcrübəsindən bəri keçən yarı əsrə nələrlə etməmişdi ki, nələrlə sığdırmamışdı ki qısa insan ömrünə?

Azərbaycan professional musiqi mədəniyyətinin təməli daşını qoymuş, çoxsaylı illərə imza atmış, ölməz əsərləri ilə cahan mülkünü lərzəyə salmış dahi bəstəkar, bütün Şərq aləmində opera və operetta janrının yaradıcısı, dramaturq, publisist, pedaqoq, musiqişünas alim, tərcüməçi, mütəfəkkir, filosof, akademik, ictimai xadim, novator sənətkar, əvəzolunmaz böyük insan Üzeyir bəy Hacıbəylinin ölməz həyat melodiyasına qulaq kəsəcəyik "Unudulmazlar"da...

...Ana keçəvədə körpəsinə köksünə sıxıb, payızın sazağından qorumağa çalışsa da, sərin meh yolcuların üzünə isti



siqal çəkirdi. Torpaqdan boy atıb böyün, indisə ömrünün başa vuruğu üçün yenidən yarandığı yerə tökülən saralib-solmuş rəngbərəng yarpaqların xışıltısı canlı musiqi kimi qulaqları oxşayırdı. Bu xışıltı ilə dövrün boynundan asılmış zıncırovun səsi bir-birilə ritm tutur, həzin bir melodiyaya yarırdı. Amma hələ heç kimin xəbəri yox idi ki, bu melodiya həm də notlar şəklində bir ayılıq körpənin ruhuna hopurdu. Və bəlkə də məhz o melodiya-dan başlayırdı gələcəkdə bəstələnəcək bütün musiqilər... Eləcə də onun özünün həyat melodiyasını yazırdı... Sonu olmayan, heç zaman bitməyəcək, ölümsüzlük melodiyası... Hələlikse dəvə əhəstə-ahəstə ləngər vuraraq yolun ağzını tutub gedirdi. Qarabağın dahi bəstəkarının "Qarabağın konservatoriyasına" aparırdı...

Ardı 7-ci səh.



İlham Əliyevin qayğısı inkişafın və yüksək rifahın əsas zəminidir

Mehriban ƏLİYEVA: "Cənab Prezident tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır"

Əvvəlki 1-ci səh.

Bir qisim ev işə kəskin qəzalı hesab edilib və onların sökülərək yerində yeni evlərin tikintisi qərar alınmışdı. Artıq qarşıya qoyulan işlərin böyük bir qismi yerinə yetirilmişdir.

Heydər Əliyev Fondunun ərməğanı

Zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Dövlət xətti ilə görülən işlərdən başqa Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı, İsmayilli və Ağsu rayonlarında zərərçəkən sakinlər üçün fərdi evlər tikilib ki, onların bir qismi artıq yekunlaşıb.

Şamaxı və İsmayillidə olarkən Mehriban Əliyeva inşa edilmiş evlərlə tanış oldu, sakinlərlə söhbət etdi. Birinci vitse-prezident görülən işləri dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürü kimi dəyərləndirdi: "Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayilli rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilib, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlandı. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldir.



Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilib, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilib, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yeni bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür".

Mehriban Əliyeva onu da bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayın hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır.

Genişmiqyaslı yenidənqurma işlərinin bariz nümunələri

Birinci vitse-prezidentin Şamaxı və İsmayilli rayonlarına səfəri həm də yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bunlardan biri Şamaxının Məlikobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. İstismara yararsız olan bu məktəbin əvvəlki binası zəlzələ nəticəsində bir az da pisləşmişdir. Sakinlərin müraciəti və Mehriban Əliyevanın tapşırığı əsasında qısa müddətdə məktəb üçün 3 mərtəbədən ibarət 460 şagird yerlik bina tikilib, bütün inventar və avadanlıqlarla təchiz edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın açılışında iştirak etdikləri İsmayilli şəhərindəki yeni uşaq bağçası, əsaslı təmirdən sonra is-

tifadəyə verilən İvanovka kəndindəki Mədəniyyət Sarayı ölkədə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin bariz nümunələrindədir. Xatırladaq ki, Prezidentin Ehtiyat Fondundan uşaq bağçasının tikintisi üçün 1,5 milyon, Mədəniyyət Sarayının əsaslı təmiri üçün isə 2,5 milyon manat vəsait ayrılmışdır.

Mehriban Əliyevanın və Leyla Əliyevanın ziyarət etdikləri Şamaxı Cümə məscidi isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev fondun bu təşəbbüsünə dəstək olub, 2013-cü ildə məscid istifadəyə verilib. Hazırda bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Azərbaycanın yüksəlişinin mühüm nümunələri olan Şamaxı və İsmayilli rayonları iqtisadi baxımdan sürətlə inkişaf edirlər. Hər iki rayon həm də ölkəmizin əsas turizm mərkəzləri kimi tanınırlar. İndi də bu rayonlarda yeni infrastruktur layihələri həyata keçirilib, abadlıq işləri aparılır. Sakinlər İlham Əliyevin xüsusi diqqəti və qayğısını daim hiss edirlər və bunu yüksək qiymətləndirirlər. Bütün bunlar onların Mehriban Əliyeva ilə görüşlərində bir daha ifadə olundu.

Bütövlükdə, Mehriban Əliyevanın Şamaxı və İsmayilli rayonlarına səfəri olduqca xoş və mühüm təşəbbüslərlə əlamətdar oldu. Ən əsası isə odur ki, hər iki rayonun əhalisi Birinci vitse-prezidentin təmsilində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarının növbəti dəfə şahidi oldular.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

"Əsrin müqaviləsi" ilə müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu

Sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev açdı. O bildirib ki, 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında "Azəri", "Çıraq" və "Güneşli" yataqlarının işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması yenidən müstəqillik qazanmış Azərbaycan üçün tarixi hadisə idi. Bu müqavilə böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin gərgin zəhməti hesabına imzalandı. Ulu Öndər bu sazişə sadəcə Azərbaycana firavanlıq gətirəcək iqtisadi müqavilə kimi baxmırdı. O, "Əsrin müqaviləsi"ni həm də Azərbaycanın istiqalətini qoruyacaq zireh kimi gördü. Müqavilədə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak edirdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev seminarda çıxış edərək "Əsrin müqaviləsi"nin tarixindən və əhəmiyyətindən danışdı. O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan neft-qaz hasilatı sahəsində dünyanın ən müasir texnologiyalarını ölkəyə cəlb edə bildi. Məhz bunun nəticəsində "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanda neft hasilatı 5 dəfəyə yaxın artdı. Uğurla tətbiq edilən neft strategiyası nəticəsində artıq platformaların tikintisindən tutmuş dərinsulu hissələrdə qazma işlərinə, neft-qaz hasilatına kimi dəyər zəncirinin bütün mərhələlərində Azərbaycan yerli imkanlarla bu işlərin öhdəsindən gələ bildi.

Energetika nazirinin müavini Elnur Soltanov "Əsrin müqaviləsi"nin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünya



miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Qeyd edib ki, o vaxtdan bəri "Azəri", "Çıraq", "Güneşli" yataqlarının işlənilməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən 25 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 216 dəfə, adambaşına düşən məhsul isə 162 dəfə artıb. Ölkədə işsizlik səviyyəsi 3 dəfə, yoxsulluq isə 10 dəfədən çox azalıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqədar, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, dünyanın ən zəngin qaz yataqlarından biri olan "Şahdəniz" keçən əsrin ortalarında Azərbaycanın geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bey-

nəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gətirən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. Sonrakı illərdə "Ümid" və "Abşeron" yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.

ABŞ-in Corcaun Universitetinin professoru Brenda Şaffer "Əsrin müqaviləsi"nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, buna baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu. Amerikalı professor Azərbaycanın bu gün də etibarlı tərəfdaş olduğunu söyləyib. Seminar sual-cavab sessiyası ilə davam etdirilib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinq

Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra komandantı Saymon Tiller və Martin Şuster keçiriləcək. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinq şəxsi nümayəndənin səhra komandantı Mixail Olanu və Oqnyen Yovici aparacaqlar.

Milli Məclisin komitə iclaslarında

Lisenzia və icazə verən orqanlara yeni səlahiyyət verəcək

"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin yaz və növbədən sessiyalar dövründə öz fəaliyyətini parlamentin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 26 iclası keçirilib, bu icaslarda 181 məsələ, o cümlədən 180 qanun layihəsi geniş müzakirə edilib".

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında keçirilən ilk iclasında komitənin sədri Ziyad Səmədzadə söyləyib. Komitə sədri payız sessiyası dövründə müzakirəyə çıxarılaçaq sənədlərlə bağlı ətraflı məlumat verdikdən sonra iclasda "Lombardlar haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarıldı. Qeyd edilib ki, 6 fəsil 18 maddədən ibarət olan "Lombardlar haqqında" qanun layihəsi lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlanması qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir. Bundan əlavə, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilməsi icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçiriləcək.

4 fəsil, 18 maddədən ibarət olan "Texniki tənzimləmə haqqında" qanun layihəsi mallar (işlər, xidmətlər), onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və təbii qaydaları müəyyən edir. Texniki tənzimləmənin məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabiliyyətliliyinin artırılmasıdır.

İclasda həmçinin bir sıra qanun layihələrinə dəyişikliklər də müzakirəyə çıxarıldı. Bunların sırasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri (birinci oxunuş) də var.

Həmçinin komitədə "Lisensiyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə də birinci oxunuşda müzakirə edilib. Qeyd edilib ki, qanun layihəsi lisenziya və icazə verən orqanlara yeni səlahiyyətin verilməsi məqsədi ilə hazırlanıb. Qanuna yeni əlavə nəzərdə tutulub. Yeni 6.3.3-1. maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ləğv etdiyi lisenziyalar, icazələr ilə bağlı bu qanunun 8.1-ci maddəsində göstərilən məlumatlar reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Müzakirələrdən sonra gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olub.

Ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

"Oktyabr ayının birinci ongünlüyündə "Ali təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılaçaq".

Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında bu fikirləri səsləndirən komitə sədri İsa Həbibbəyli bildirdi ki, bu sənədin qəbulu ilə "Təhsil haqqında" qanunda bütün təhsil sənədləri üzrə ayrıca qanun hazırlanacaq. Komitə üçün ötenlik ən böyük nailiyyət isə "Ümumtəhsil haqqında" qanunun qəbulu olub. Komitə sədri xatırladı ki, son illərdə Milli Məclisda "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsil haqqında" qanun layihələri də müzakirəyə çıxarılaçaq qəbul edilib. Ali təhsillə bağlı qanun layihəsinin hazırlanması isə Azərbaycanın elm tarixinin əhəmiyyətli hadisəsi kimi tarixə yazılacaq.

Ötən sessiya müddətində komitənin görüşləri ilə bağlı geniş məlumat verən İsa Həbibbəyli bildirdi ki, bu müddət ərzində komitəyə 190 müraciət daxil olub. Müraciətlərin böyük əksəriyyəti tələbələrə təhsil haqlarının ödənilməsi ilə bağlıdır: "Ona görə də biz tələbələrə təhsil haqları ilə bağlı ayrıca qanun layihəsinin yaradılmasını məqsəduyğun hesab edirik. 2017-ci ildən Maarifçi Təhsil Kredit Fondu yaradılıb. Bu fond vasitəsilə ölkəmizin müxtəlif ali məktəblərində oxuyan və ehtiyacı olan tələbələrə kömək göstərilir. Bu kömək vasitəsilə bütün ödənişli təhsil alanların hamısını ehtiyacını ödəmək mümkün deyil. Ona görə də xüsusi qanun layihəsinin hazırlanmasına çalışırıq. Elm və təhsil komitəsi təhsil kreditləri ilə bağlı iş aparır. Təhsil Na-

zirliyi və digər nazirliklərlə danışıqlar aparılır. "Təhsil kreditləri haqqında" qanun layihəsinin hazırlanması üçün əsas məsələsi hesab edirik".

Komitə sədrinin sözlərinə görə, "Ali təhsil haqqında" qanun layihəsinin bitirdikdən sonra "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq. Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən sənədlər aparılır. Artıq Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib. İclasda komitə sədrinin müavini Bəxtiyar Əliyev, komitə üzvləri - Rəfael Hüseynov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Musa Qasımlı çıxış edərək yeni hazırlanan "Ali təhsil haqqında" qanun layihəsinin çox vacib sənəd olduğunu vurğuladı. Qeyd edilib ki, həm ali təhsil, həm də təhsil kreditləri ilə bağlı yeni sənədlərin hazırlanması Azərbaycanın təhsil, elmin inkişafına öz müsbət töhfəsini verə bilər.

Sonra komitədə "Uşaq hüquqları haqqında", "Gənclər siyasəti haqqında", "Yətinlik yaşına çatmayanların baxım-siyahısının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan əlvinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızı Aypara Cəmiyyəti haqqında", "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarıldı. Dəyişikliklər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Komitə üzvləri bu məsələyə müsbət münasibət bildirdilər və sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanun təkmilləşdirilir

Dünən Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Öncə ötən sessiya dövründə komitə tərəfindən hazırlanan qanun layihələri barədə məlumat verən komitənin sədri Rəfael Hüseynov bildirdi ki, yaz və növbədən sessiyalar zamanı 8 iclas keçirilib. Bu icaslarda 15 məsələ müzakirə olub və onlardan 11-i qanun layihələridir.

Bu dövrdə Mədəniyyət komitəsində ayrıca vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 175 təklif, erizə və şikayət baxılıb. Bu müraciətlərdən 121-i tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 54 müraciət isə araşdırılmaqdadır. Sonra komitə sədri payız sessiyasında Milli Məclisə tövsiyə ediləcək sənədlərlə bağlı məlumat verdi. Qeyd edilib ki, parlamentin iclaslarına müzakirə üçün "Kinematografiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişafı haqqında", "Yazılı abidələr haqqında" və "Kəbel şəbəkəsi yayımı haqqında" qanun layihələri çıxarılaçaq.

Komitənin gündəliyinə daxil edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haq-

qında" və "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə layihələr (birinci oxunuş) də müzakirə edilib. Qeyd olunub ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliklərinə görə internet informasiya ehtiyatlarında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

İclasda "Kinematografiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə layihələr də birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, bu sənədlərin hər birinə edilən əlavə və düzəlişlər "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər müsbət qarşılanıb və sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olub.

Rəşad BAXSƏLİYEV,
"Azərbaycan"



Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında inşa edilən məktəb binaları müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsidir

Sentyabrın 17-də - yeni dərslər ilində Ağsu və İsmayilli-də Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Ağsu rayonunun Aratkənd kəndinin şagird və müəllimləri yeni tədris ilini kənd tam orta məktəbin yeni binasında qarşılayıblar. Təhsil müəssisəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman məktəblərlə bağlı məsələlərin həllinin vacibliyini qeyd edib və qısa vaxt ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını bildırıblər. Mehriban Əliyevanın xüsusi nəzarəti altında bu istiqamətdə görülən işlər yeni tədris ilində ölkəmizin regionlarında yeni təhsil ocaqlarının istifadəyə verilməsi ilə təsdiqini tapıb.

Yeni məktəb binası 220 şagird üçün nəzərdə tutulub. Binada bütün inventar və avadanlıqla təchiz edilən sinif otaqları var və bu, təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.



Yeni tədris ilində istifadə edilən məktəb binalarında bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını bildırıblər. Mehriban Əliyevanın xüsusi nəzarəti altında bu istiqamətdə görülən işlər yeni tədris ilində ölkəmizin regionlarında yeni təhsil ocaqlarının istifadəyə verilməsi ilə təsdiqini tapıb.

Məktəblərin kollektivinə və şagirdlərinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri və salamları çatdırılıb. Qeyd edək ki, son 15 ildə ölkədə 3 mindən çox məktəb binası tikilib və ya bərpa olunub. Dövlət bu məsələyə xüsusi diqqətlə yanaşır. Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllimin və valideynlərin sevincinə səbəb olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə regionlarda təhsilin keyfiyyəti yaxşılaşdırılır

Sentyabrın 17-də İsmayilli rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov, İsmayilli Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Sadıqov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışdı. Təhsil naziri bildirdi ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verdi.

Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu sahədə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Təhsil naziri çıxışının sonunda yeni tədris binasının açılışı və dərslərin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, uğurlar arzulayıb.

Çıxış edən İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov



rayon üzrə təhsil sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, İsmayilli rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkhana, 190 yerlik axt zalı, idman zalı yerləşir.

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. Tədbirlərdə ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da iştirak ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasi Talbovun və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini şəxsi həyəyə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, müstəqil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə Milli Ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi formalaşdırıldı, bir il sonra sentyabrın 15-də Müdafiə Komitəsinin bazasında 5-ci Əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 1995-ci il mayın 21-də həmin briqada motoatıcı diviziyaya, 1998-ci il dekabrın 8-də Ordu Korpusuna, 2013-cü il dekabrın 18-də isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.

General-leytenant Kərəm Mustafayev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrkən işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib. Ali Məclis Sədri'nin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində



mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının uğurlu nəticələnməsi bunun bariz nümunəsidir. Qazanılan nailiyyətlərin əsasında, ilk növbədə, vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən 11-dək Naxçıvanda keçirilən silsilə tədbirlərdə təbriklər oxunub, hərbi qulluqçular təltif edilib, veteranlar mükafatlandırılıblar.


Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən silsilə tədbirlərdə təbriklər oxunub, hərbi qulluqçular təltif edilib, veteranlar mükafatlandırılıblar. Tədbirlər mədəniyyət və bədii özəfaliyyət kollektivlərinin konsert proqramları ilə davam edib.

Peşəkar sərhədçi kadrların hazırlanması üçün 11 illik mükəmməl hərbi təhsil sistemi yaradılıb

2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində və Akademiyasında təntənəli mərasimlər keçirilib. DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Dövlət himninin ifası ilə başlanan tədbirlərdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadıqov yeni tədris ilinin başlanması münasibətilə Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi həyəyə çatdırıb.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirildiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək nailiyyətlərin əldə olunduğu, o cümlədən peşəkar sərhədçi kadrların hazırlanması üçün 11 illik mükəmməl hərbi təhsil sisteminin yaradıldığı qeyd edilib.

Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasının qısa müddət ərzində inkişaf edərək təkca ölkəmiz deyil, bütün regionun beynəlxalq səviyyəli qabaqcıl ali hərbi təhsil müəssisələrindən birinə çevrilməsi qüruruna vurğulanıb.



Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadıq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin çox böyük nüfuz qazanması, məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından

təchiz olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi diqqəti qeyd edilib. Fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin çox böyük nüfuz qazanması, məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından

dəfələrlə çox olması, məktəb olan xüsusi marağı nəzərə alınaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni korpusunun inşa edilməsi, 2018-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həmin korpusun açılışının edilməsi, bununla da kursantların sayının 3 dəfəyədək artırılması imkanının yaranması qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində kursantlar üçün yaradılmış təhsil və yaşayış şəraiti ilə yaxından tanış olan valideynlər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriib və övladlarını təbrik ediblər.

Sentyabrın 17-də DSX-nin Akademiyasında yeni inşa edilmiş təhsil korpusu da istifadəyə verilib. Yeni təhsil korpusunda yüksək səviyyəli hərbi təhsilin verilməsi, nəzəri biliklərin və praktiki vərdişlərin kursantlar tərəfindən mənimsənilməsi üçün ən müasir avadanlıqla təchiz edilmiş dənizçilik, sərhəd təhlükəsizliyi və aviasiya kafedraları, topografiya, atəş hazırlığı, hərbi mühəndis hazırlığı, rabitə hazırlığı sinifləri, rahat kazarına otaqları, 440 nəfərlik akt zalı, 270 nəfərlik mühazirə zalı və kitabxana, həmçinin kursantların idman saatlarında məşğul olmaları üçün müasir standartlara cavab verən idman zalı, zəruri avadanlıqla təchiz edilmiş digər xidməti otaqlar istifadəyə verilib.

Tədbirlər kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

"Azərbaycan"

Gənclər Fondu 425 tələbənin təhsil haqqı xərclərini ödəyəcək

Azərbaycan Respublikası Gənclər Fondu (AZGF) Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən elan etdiyi "Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrə təhsil xərclərinin maliyyələşdirilməsi" üzrə növbəti müsabiqənin nəticələrini açıqlayıb.

Fondun AZƏRTAC-a bildirdiyi ki, müsabiqənin nəticələrinə əsasən ali və orta ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən ödəniləcək. Keyfiyyətli təhsilin gənclər üçün elçatanlığını artırılması, savadlı, dövlətə, milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsi, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas istiqaməti təşkil edir. Bu istiqamətdə Prezidentin təşəbbüsünə olduqca insan kapitalının inkişafı konsepsiyasına uy-

ğun olaraq son illərdə gənclər üçün çoxsaylı imkanlar yaradılıb, sosial həssas kateqoriyalara aid, I və II qrup əlilliyi olan gənclərin təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin fond tərəfindən dəstəklənməsi və digər addımlar atılıb.

Xatırladaq ki, "Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrə təhsil xərclərinin maliyyələşdirilməsi" üzrə 2018-ci ildə keçirilən müsabiqə çərçivəsində 31 dövlət ali təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib.

Buiki müsabiqə zamanı ali təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada fondun internet sahifəsi vasitəsilə sənədlərini təqdim edib. Müsabiqənin nəticələri ilə youthfoundation.az/təhsil linkinə keçid edərək tanış olmaq mümkündür.

Təlimlərdə qoşunlar yerdəyışmə tapşırıqlarını icra ediblər



Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyışməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqeylərinə çıxarılması üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin məqsədinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələrin təyini edilməsi məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirir.

"Saber Junction - 19" təlimi davam edir

Almaniyanın "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərgahların ərazidə açılış və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbul etmə prosesinə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif rəyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin def edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərində işlənir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mürəkkəb radioelektron şəraitdə kəşfiyyət və digər orqanlardan əldə edilən məlumatlar xəritələrdə əks olunur.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rais heyətinə çatdırılır.



İlk qaliblər rusiyalı gimnastlar oldular

Azərbaycan bədii gimnastika üzrə dünya çempionatına uğurla evsahibliyi edir



kürsünün ən yüksək pilləsinə qalxıb. Onun bacısı Arina Averina 23,050 xalla gümüş, israili Linoy Aşram isə 22,400 xalla bürünc medala sahib olublar.

Ümumi sıralamada 10-cu pillədə

Xatırladaq ki, dünya çempionatına ölkəmiz 9 gimnast-

mandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövcülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sinayıblar. Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxışı edəcəyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim ediblər.

A qrupunda çıxışında gimnastımız Zöhrə Ağamirova fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində ikinci çıxışını uğurla başa vurub. Təmsilçimiz növbəti çıxışını topla icra edib. Hakimler-

Bakıda bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı davam edir. Dünyənin ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində, daha sonra isə finalda güclərini sinayıblar.

Milli Gimnastika Arenasında əsl bayram ab-havası yaşanır. Mundial dünyanın 61 ölkəsindən Bakıya gələn media təmsilçiləri, azarkeşləri arasında böyük rəğbətlə qarşılanıb, Beynəlxalq Gimnastika Federasiyasının qalibində xoş hisslər oyadır.

Müxtəlif ölkələrin media orqanları sayca 37-ci dünya çempionatının təşkilini və gedişini şərh edir, komandalar və rəhbərlərinin rəyləri öyrənir. Ümumi fikir belədir ki, Bakının evsahibliyi etdiyi dünya çempionatı ən yüksək səviyyədə təşkil edilib, möhtəşəm turnirə evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir.

Tribunallarda isə iştirakçı ölkələrdən azarkeşlərin hər bir gimnastın çıxışını böyük maraqla və həyəcanla izləmələri, səsləndiriciləri şüarlar yarışa əlavə rəng qatırdı. "Azərbaycan, Azərbaycan" sədaları isə sənəmə bilmirdi.

Halqa ilə top yarışlarında qaliblər müəyyənləşdi

Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında Dina Averina (Rusiya), israili Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiuirqulese, israili Nikol Zelikman və Boriana Kaley (Bolqarıstan) mübarizə aparıblar. Rusiya gimnastı Yekaterina Seleznyova 23,500 xalla dünya çempionatının ilk qızıl medalını qazanıb. Gümüş medala 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə rusiyalı idmançı Dina Averina (23,350 xal) layiq görülüb.



Dina AVERİNA: "Bu zal, bu xalça, Bakı şəhəri mənə doğmadır"

"Bu gün mən xalça üzərinə çox rahat çıxdım və maksimum programı yerinə yetirdim". AZƏRTAC xəbər verir ki, rusiyalı gimnast Dina Averina bu sözləri Bakıda keçirilən Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatında təsnifat yarışlarındakı çıxışından sonra söyləyib.

Rusiyalı idmançı deyib: "Əvvəl elə bilirdim ki, çox qorxulu olacaq, amma sərbəst çıxış etdim. Yəqin ona görə ki, Bakıda keçirilən yarışlarda əvvəllər də iştirak etmişəm. Bundan əlavə, biz podiumda iki dəfə məşq etmişik, məkana, zala uyğunlaşmışıq. Burada hər şey xoşuma gəlir, bu zal, bu xalça, Bakı şəhəri mənə doğmadır".

Dina Averina daha sonra deyib ki, bacısı Arina onun üçün çox narahət idi. O deyib: "Arina bəlkə də mənəndən çox həyəcan keçirirdi. Hər halda başqa gimnast xalça üzərinə çıxmaq gimnastın özünün çıxışından daha mürekkəbdir".



Mundialın top ilə final yarışlarına 6 ölkədən idmançılar vəsiqə qazanıblar. Hələdici mərhələdə Rusiyalı təmsil edən Dina və Arina Averina bacıları, bolqarıstanlı Boriana Kaley, Ukrayna gimnastı Vlada Nikolossen, İtaliyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israili) və ABŞ idmançısı Evita Qriskenas birincilik uğrunda yarışıblar.

Rusiyalı idmançı Dina Averina 23,500 xalla fəxri



la qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Meryem Səferova güclərini sinayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Aysən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövcülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri ko-

den 19,950 xal alan gimnastımız ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. İki alətin cəmində gimnastımız 38,950 xal toplayıb.

Komandamızın üzvü Veronika Qudis çempionatda ikinci çıxışını topla yerinə yetirib. Gimnastımızın çıxışı hakimler tərəfindən 17,700 xalla qiymətləndirilib. İki alətin cəmində gimnastımızın hesabında 34,650 xal var.

Belarus millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövcülük üzrə komanda hesabında üçüncü pilləyə yüksəlib. 84,300 xal toplayan Belarus komandası Bolqarıstan seçməsinə üstələyib. Bolqarıstanlı gimnastlar iki alətin cəmində 82,950 xal toplayıblar.

Komanda hesabına 93,950 xalla Rusiya millisi başçılıq edir. İkinci pillədə 87,650 xalla İsrail komandası yer alıb.

Elçin CƏFƏROV, "Azərbaycan"

Veronika QUDİS: "Əsas hədəfim "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır"

"Topla programımı dəqiq icra etdim. Ancaq daha yaxşı çıxış edə bilirdim. İcra etdiyim elementlərdə bir az dəqiqlik çatdırdım". Bu sözləri Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında ölkəmizi təmsil edən Veronika Qudis AZƏRTAC-a deyib.

Gimnast bildirib ki, doğma meydanda çıxış etməyin üstün cəhətləri var. Çünki azarkeşlər idmançılara fəal dəstək verərək onların uğurlu çıxış üçün həvəsləndirirlər. Üzərində məsuliyyət hiss edirəm. Çıxış etdiyimiz dünya çempionatı "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əsas hədəfim dördüncü zirvə yarışına vəsiqə qazanmaqdır.

Çempionatda fərdi proqramda çoxnövcülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) "Tokio 2020"yə lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalara gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövcülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dast medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uc tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şəərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini qaldırmaqda davam edirlər.

Sevindirici haldır ki, Azərbaycan eyni zamanda bir sıra mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Cari ilin ötən dövrü ərzində Bakının "Formula-1" Azərbaycan Qran-prisina, XV Avropa Gənclər Yay Olimpiya Festivalına, futbol üzrə UEFA Avropa Liqasının finalına, bədii gimnastika üzrə 37-ci dünya çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflər yazılıb.

Maddi-texniki baza gücləndirilib, komandaya yeni idmançılar cəlb olunub

Azərbaycan Yelkenli İdman Federasiyasının rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində bu idman növü də ölkəmizdə uğurla inkişaf etməkdədir. Məhz federasiya rəhbərliyinin əzmkarlığı sayəsində yelkenli idman növünə olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişməkdədir.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkenli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçisi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etmək olub. Azərbaycan Yelkenli İdman Federasiyasında "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşdı. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandalardan məşqləri keçirilir.

Məşqçilərə çatmaq üçün federasiya rəhbərliyi tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkenli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçiləri Azərbaycanla dəvət edilməsi təmin edilib.

30 yelkəncinin maraqlı mübarizəsi

Qürurverici haldır ki, artıq yelkenli idman növündə ölkədə xalça yarışları silsilə xarakteri daşımağa başlayıb. Belə yarışlardan biri də bu günlərdə təşkil olunub. Azərbaycan Yelkenli İdman Federasiyasının (SFA) təşkilatçılığı ilə "Federasiya kuboku 2019" turnirine start verilib. Federasiyadan verilən məlumata görə, yarışda SFA-nın yelkənciləri, "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin "Xəzər" yelkenli qayıqlar, eləcə də "Dənizçi" yelkenli idman klublarının üzvləri mübarizə aparıblar.

"Optimist", "Laser4.7", "Laser Radial", "Laser Standart" sinifləri üzrə keçirilən yarışlarda 30 idmançı iştirak edib. İdmançılardan 18-i "Optimist", 5-i "Laser4.7", 3-ü "Laser Radial", 4-ü isə "Laser Standart" sinfi üzrə məharətlərini nümayiş etdiriblər.

Federasiya kuboku uğrunda yarış Azərbaycan Yelkenli İdman Federasiyasının idman meneceri Burcu Alqon Giorgiyanın baş hakimiyyəti, federasiyanın baş məşqçiləri Seyhun Yıldızın, Tuğçe Subaşının, məşqçi Anton Vilyayevin, "Xəzər" klubunun direktoru Tatyana Srebnyanın hakimiyyəti ilə başa tutub. Gün ərzində ən azı üç dəfə açıq dənizə çıxan yelkəncilər federasiya kuboku uğrunda gərgin idman mübarizəsi aparıblar.



İradə, əzmkarlıq və qələbə

"Federasiya kuboku 2019" yarışlarının qalibləri mükafatlandırılıb



Qeyd edək ki, SFA-nın üç ay ərzində təşkil etdiyi yay məktəbinə 16 uşaq qatılıb. Bunlardan 7-si yüksək nəticə göstərmiş. Dünya çempionatlarında fotoportajların hazırlanmasında yaxından iştirak edən peşkar fotoqraf Joao Kosta Ferreira Bakıda keçirilən yarışda qonaq qismində iştirak edib. O, Azərbaycanda keçirilən yelken yarışından maraqlı fotozəfərlər ibarət reportaj hazırlayıb.

Sosial layihələr fəaliyyət prioritetinə çevrilib



Yelkenli İdman Federasiyası təşkil olunan yarışlarla yanaşı, sosial layihələrdə də fəal iştirakı ilə seçilir. Bu çərçivədə ötən ay Azərbaycanın ərəzi bütövlüğü üzrənda şəhid olanların övladları üçün "Yelkenli idmanın bir günü" adlı əyləncəli-maarifləndirici tədbir təşkil edilib. Tədbirin məqsədi şəhid övladlarının yelkenli idmanla tanış olmaları, onlarda bu idman növünə maraq və istəyin aşılanması, yelkenli qayıqların idarə edilməsi barədə məlumatlandırılması olub. Ümumilikdə 16 iştirakçının qatıldığı tədbirdə iştirakçılara yelkenli qayıqdan istifadə qaydaları, açıq dənizdə kütləli mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədilib. Federasiyanın "Laser" və "Optimist" sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçe Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb olub.

Federasiyanın yığma komandasının üzvləri beynəlxalq dərəcəli məşqçilərin nəzarəti altında tədbir iştirakçılarına açıq dənizdə yelkenli qayıqlardan təhlükəsiz istifadəsinin təmin edilib. Açıq dənizdə yelkenli qayıqlarla gəzinti, eyni zamanda sahilə təşkil edilən əyləncəli oyunlar şəhid övladları tərəfindən böyük maraq və sevincle qarşılanıb.

Tədbir zamanı, həmçinin iştirakçılara yelkenli idman növü, idmançılıqda beynəlxalq yarışlara hazırlığı, federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim-məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etməsi, yelkəncilərimizin taktiki biliklərinin və müxtəlif hava şəraitində yarış təcrübələrinin daha da artırılması, əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verilib.

Şübhə yoxdur ki, yelkenli idman növü Azərbaycanda gələcəkdə daha da inkişaf edəcək və yelkəncilərimiz ölkəmizə yeni-yeni qələbələr qazandıraçaqlar. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıdıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Elçin CƏFƏROV, "Azərbaycan"

"Optimist" sinfi üzrə yarışın ümumi yekununda Murad Hacızadə birinci, Ayla Babayeva ikinci, Fidan Ağazadə (hər üçü SFA) isə üçüncü yeri tutublar. "Optimist" sinfi üzrə qızlar arasında mübarizənin yekununda Ayla Babayeva, Fidan Ağazadə və Kristina Kerimova (hər üçü SFA) müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

"Laser4.7" sinfi üzrə yelkəncilərdən Murad Allahverdi (SFA) birinci, İsmayıl Kerimov (SFA) ikinci, Fərid Cəfərov ("Dənizçi") isə üçüncü olublar. "Laser Radial" sinfi üzrə yarışın yekununda Ca-





İŞİMİZ, GÜZƏRANIMIZ

“Əsrin müqaviləsi” - 25

Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq AÇG-dən başladı

Əvvəli 1-ci səh.

Sonralar “Əsrin müqaviləsi” adını almış AÇG layihəsi öz ətrafında təkcə investor şirkətləri deyil, müxtəlif ölkələri təmsil edən onlarca podratçı, subpodratçı təşkilatı, alqanları və müştərilər müəssisələri birləşdirdi. Əməkdaşlıq uğurlu olduğundan bu böyük işlərə maneə törədən bütün qüvvələr dəf edildi.

Əməkdaşlıq və tərəfdaşlığın uğurunun əsas səbəblərindən biri şəffaflıq, sərmayələrin ciddi şəkildə qorunmasıdır. Belə ki, Azərbaycanın beynəlxalq şirkətlərlə imzaladığı Hasilatın Pay Bölgüsü sazişlərinin (HPBS) hamısı Milli Məclis tərəfindən ratifikasiyaya olunur və Prezident tərəfindən qanun formasında imzalanır. Bu da həmin müqavilələrin mətninin bir sözünün belə dəyişməyəcəyi ilə bağlı 100 faiz zəmanət deməkdir. Bu, sərmayəçilərə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev regional və daha sonra beynəlxalq əməkdaşlığın iki mühüm mərhələsi olduğunu qeyd edir. Regional əməkdaşlıq dedikdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlığın nəticəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa xətti (Qərib İxrac Boru Kəməri - QİKB) inşa edildi. Sonra üç ölkəni - Azərbaycanı, Gürcüstanı və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Daha sonra “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Beləliklə, daha böyük layihələrə, daha geniş dəhlizlərə yol açıldı. Təsdiqi deyil ki, “Cənub qaz dəhlizi” daha çox ölkə və şirkətlərlə həyata keçirilən bir layihədir. Bu nəhəng layihə Azərbaycanın həqiqətən də mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığına bir daha təsdiq etdi. Burada yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Almaniya, Yunanıstan, Bolqarıstan və İtaliya iştirak edirlər. Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayacaq.



Dövlət başçısının dediyi kimi: “Belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə

söylərimiz nəticəsində biz buna nail ola bilərik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istəyinə tam nail ola bilər”.

“Əsrin müqaviləsi” Azərbaycan biznes mühitinin yaxşılaşdırılması ilə yanaşı, kənd təsərrüfatı üçün də geniş imkanlar yaratdı. Qürurla de-

mək olar ki, bu gün ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməkdaşlıqlarında çalışanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Onlar mükəmməl təlim keçmiş və zəngin təcrübə toplamışdır.

Ulu Öndər Heydər Əliyev yeni neft strategiyasının xal-

qımıza gətirəcəyi böyük faydanı əvvəlcədən müəyyən-ləşdirərək 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratdı. Ötən illər ərzində bu fondun vəsaitləri ilə qəçqin və məcburi köçkünlər üçün 100-dən çox şəhərcik salınıb. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və geniş sosial infrastrukturunun yaradılması da sözügedən layihələrlə, ilk növbədə AÇG ilə bağlıdır. Bütün bu və digər uğurlar bünövrəsi “Əsrin müqaviləsi” ilə qoyulmuş beynəlxalq əməkdaşlıq və tərəfdaşlıqdan dəstək alır.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir.

Azərbaycanın yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatının bir sübutu da 2017-ci ildə AÇG üzrə yeni müqavilə imzalanan SOCAR (Azərbaycan) layihədə AZAÇG şirkəti ilə təmsil olunur. Digər tərəfdaşlar “Şevron” (9,57 faiz, ABŞ), “İnpeks” (9,31 faiz, Yaponiya), “Ekinor” (7,27 faiz, Norveç), “Eksomobil” (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), “İtoçu” (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.

Prezident İlham Əliyev bu böyük əməkdaşlıq və tərəfdaşlığın məhz 1994-cü ildən başladığını dəfələrlə vurğulamışdır: “Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra, əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlandı. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edə bilərik”.

Flora SADIQLI,
“Azərbaycan”

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) təşkilatçılığı ilə sentyabrın 27-də Bakıda sonayenin inkişafı və infrastrukturunun modernləşdirilməsi üzrə Azərbaycan-Almaniya biznes forumu keçiriləcək.

“AHK-Azərbaycan”dan bildirilib ki, forumun açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq və Alman

Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti Fərid İsayev çıxış edəcəklər. Biznes forumunda Azərbaycanın maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı qüvvəsi kimi neqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida sənayesi müzakirə olunacaq.

Məqsəd alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusu


maliyyə və biznes mühiti ilə yanaşı, neqliyyat və infrastruktur sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir.

Tədbirdə Azərbaycanın bir sıra nazir müavirləri, Almaniyanın Şərqi Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi-nin nümayəndəsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən aparıcı alman şirkətlərinin baş icraçı direktorları da daxil olmaqla, Azərbaycan və Almaniya hökumətinin, biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Cari ildə ümumi daxili məhsul 2,4 faiz artıb

Bu ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 50 milyard 875,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.



ÜDM-in 43,6 faizi sənayedə, 10,3 faizi ticarət, neqliyyat vasitələrinin təmiri, 6,4 faizi neqliyyat və anbar təsərrüfatı sahələrində, 6 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai işə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,6 faizi digər sahələrdə istehsal edilib, məhsula və id-xala xalis vergilər isə ÜDM-in 8,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5 milyard 145,1 manata bərabər olub.

Cari ilin 8 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz artaraq 5 milyard 692,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi

Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib

şəxslər tərəfindən əhaliyə 4 milyard 198,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib. Yanvar-avqust aylarında hər bir

ölkə sakini orta hesabla 575,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 21,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir neçə yeni növ yükü daşımağa başlayıb.



MMC-dən bildirilib ki, buna Bakı-Tbilisi-Qars dəmir yolunun yaradıldığı yeni cəlbədiç imkanların hesabına nail olunub. Belə ki, aparılan danışıqlar nəticəsində bu dəfə sınaq məqsədilə Türkiyədən Türkmənistan qarişiq yüklər daşınıb. On iki yük avtomobili ilə Türkiyənin Qars stansiyasına çatdırılan yüklər burada “ADY Express”-ə məxsus və təqdim etdiyi 4 ədəd yarımvəqona aşırılaq yola salınıb. Gürcüstanın Axalkalaki stansiyasında təkər cütleri dəyişdirildikdən sonra vagonlar Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılıb, buradan isə Türkmənbaşı limanına bərə vasitəsilə neql edilib. 220 tona-

dək yük Türkiyədən Türkmənistan qısa müddət ərzində - 5 günə çatdırılıb. Bu isə ənənəvi avtomobil yolu ilə daşımada fərqli olaraq, tranzit vaxtının azı 2 dəfə azalması deməkdir. Bunu avtomobil yollarında və sərhədlərdə sığırıq ilə yanaşı, dəmir yolunun sürət və çevikliyi ilə əlaqələndirmək olar. İmzalanmış müqaviləyə əsasən, “ADY Express” 50 min ton bu növ yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə neqlini həyata keçirəcək.

Səkkiz ayda dövlət büdcəsinin gəlirləri 14,8 milyard manat, xərcləri isə 14,7 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 810,3 milyon manat, xərcləri isə 14 milyard 712,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 98,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,2 faiz qədər profisit yaranıb.

Xəbərlər hazırlanarkən AZƏRTAC-ın informasiyalarından istifadə edilmişdir

Kənd təsərrüfatında məhsul istehsalının dinamikası yüksəkdir

Bu, aqrar sektorda aparılan islahatlardan qaynaqlanır

Həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun inkişafında mühüm rol oynayır. Əhatə dairəsinə görə kənd təsərrüfatında aparılan islahatlar genişmiqyaslıdır. Bu, məhsul istehsalının artması ilə yanaşı, bölgədə yaşayan əhalinin məşğulluğunun və rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərir. Aqrar sektorda çalışanlara dövlət tərəfindən edilən güzəştlər, fermerlərin torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilməsi, istifadə olunan yanacaq və sürüklü yağların, toxum və gübrələrin büdcədən subsidiyalaşdırılması kəndliyə məhsul istehsalının artırılması üçün geniş imkanlar yaradır.

Bunun nəticəsində ki, cari ilin 6 ayında taxıl istehsalı 40 faiz artıb. Taxılçılıqda məhsuldarlıq da kifayət qədər yüksəkdir. Belə ki, əvvəllər taxıl istehsalında məhsuldarlıq hər hektardan 20 sentner idisə, indi bu rəqəm 30 sentnerdən çoxdur. İri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdən də yüksəkdir.

İlin birinci yarısında kənd təsərrüfatının digər məhsul istehsal sahələrində də yüksək nəliyyotlər qazanılıb. Belə ki, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz 14 faiz artıb. Sözsüz ki, aqrar sektorda məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixracını da stimullaşdırır. Cari ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 3,1, təzə meyvə 31,1, şəkər 22,3, meyvə-tərəvəz şirələri 37,9, meyvə-tərəvəz konservləri 10,5, marqarin, qida üçün yararlı digər qarışıqlar 34,5, pambıq ipliyi 50,3 faiz, tütün 1,9, pambıq lifi 2,9 dəfə artıb.

“Azexport” portalının cari ilin avqust ayında kənd təsərrüfatı məhsullarının ixracı üzrə açıqladığı statistik rəqəmlərdən aydın olur ki, bu sektorun xarici bazarı çıxardığı məhsulların həcmi artıb. Ötən 7 ay ərzində 141,2 milyon dollarlıq pomidor, 82,2 milyon dollarlıq pambıq məhlixi ixrac olunub. Ümumilikdə cari ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3, pambıq lifi ixracı 83, alkoqollu və alkoqolsuz içkilərin

ixracı 17,4, pambıq ipliyi ixracı 73,3, şəkər ixracı 16,5 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-iyun aylarında pambıq lifinin ixracı 83,6, pambıq ipliyinin ixracı 39,5, meyvə-tərəvəz ixracı 14,6, şəkər ixracı 10,7 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 2,1 dəfə artıb. Sözsüz ki, belə artımın əsas səbəbi aqrar sektora verilən dövlət dəstəyi və bu sahədə həyata keçirilən dərin islahatlardır.

Ölkəmizdə aqrar islahatlar həyata keçirilərkən bir çox ənənəvi bitkilərin əkin sahələrinin genişləndirilməsi üstünlük verilib. Bunlardan biri də badam bağlarının salınmasıdır. Bu istiqamətdə görülən işlər sayəsində Qusar rayonunun Qalacıq kəndində ümumi sahəsi 86 hektar olan iri meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Qusarda 10, Şabranda 33 hektar badam bağı salınıb. Növbəti mərhələdə institutun layihəsi əsasında daha 150 hektar sahədə intensiv bağların salınması nəzərdə tutulub ki, bunun da bir hissəsini badam bağları təşkil edəcək.

İsmayilli rayonu üçün fındıqçılıq ənənəvi sahədir. Lakin dövlət tərəfindən fındıqçılığın inkişafına göstərilən qayğı, rayon fermerlərini daha çox sahədə fındıq bağlarının salınmasına həvəsləndirib. Bu-



Foto A.MƏMMƏDOVUNDUR



nun da sayəsində İsmayillıda fındıq bağlarının sahəsi 2091 hektara çatıb ki, onun da 87 hektarı bar verir.

Vaxtilə çəltikçilik də ölkəmiz üçün ənənəvi sahələrdən olub. Lakin uzun illər diqqətsizlik üzündən bu sahədə istehsal, demək olar ki, yox dərəcəsində idi. İndi dövlətin çəltikçiliyə göstərdiyi qayğı çəltik sahələrinin gündən-günə artmasına imkan yaradıb. Son dövrlər ölkəmizdə isteh-

sal olunan müxtəlif növ düyülər bazarda satılmağa başlanıb. Dadına və keyfiyyətinə görə xaricdən idxal olunan düyülərdən üstün olduğu üçün alıcılar bu məhsula üstünlük verir.

Lənkeran rayonunda fəaliyyət göstərən “Green East” fermer təsərrüfatında çəltik əkininə üstünlük verməsi dövlət qayğısından irali gəlir. Həmin təsərrüfat bu il 160 hektarda çəltik ekib. Fermerlər

her hektardan 4 ton məhsul götürməyi planlaşdırırlar. Tezliklə həmin məhsul da bazarı çıxarılaçaq, ölkənin bu növ məhsula olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək.

Prezident İlham Əliyev cari il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirərək, bu sahənin ölkə üçün əhəmiyyətini vurğula-

layaraq demişdir: “Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu da göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir... Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir. Əzəzəq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk”.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib. Bunun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb.

Keçən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyun aylarında diri qədikdə et istehsalı 3, süd istehsalı 1,7, yumurta istehsalı 6,9, yun istehsalı 1,5 faiz çoxalıb. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Rüstəm KAMAL,
“Azərbaycan”



18 sentyabr Üzeyir Musiqi Günüdür

Əvvəlki 1-ci səh.

Həyatın ilk notları

Həyatı gözəlinilməz təsadüflə başlamışdı Üzeyir bəyin. Əsl-i-kökü, ailəsi büllür kimi şaf Şuşada olsa da, özü Ağcabədi mahalında dünyaya gəlmişdi 1885-ci ilin 18 sentyabrında. Üzeyirın atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Nəvətinin şəxsi mirzası olmaqla bərabər, onun Ağcabədədəki təsərrüfatına başçılıq edirdi. Ele ona görə də ilin müəyyən hissəsini Ağcabədə keçirirdi. 1885-ci ildə Şirınbəyim xanım Üzeyirə hamilə olarkən ərinə yoluxmaq məqsədilə Şuşada Ağdamda gəlir. Fikirlişir ki, buradan Ağcabədiyə gedib Əbdülhüseyni görər, sonra yenə Şuşaya qaıdır. Lakin Şirınbəyimin Ağdamda yaşayan bacıları onun belə tezliklə Ağcabədiyə getməyə qoymurlar. 8 bacının hərsi onun bir az öc evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qaıdı bilmir. Ona görə də dördüncü övladını - Üzeyiri ele Ağcabədə dünyaya gətirir. Bir aydan sonra isə onları dəvənin üstündə xüsusi hazırlanmış kəcavədə Şuşaya gətirirlər.

Ailənin Şuşadakı evi xan qızı Nəvətinin imarətinin aşağı səmində, "Çöl qala" məhəlləsində yerləşirdi. Bu evdə beş uşaq böyüyürdü: Sayad, Abuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Oğlanların gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdu. Valideynlərinin ədəbiyyata, musiqiyə olan marağı və sevgisi uşaqlara da sıraət etmişdi. Üzeyir ele kiçik yaşlarından xalq mahnıların, muğamların avazına oxuyur, tarda çalır, şeirlər, qəzəlləri əzbər deyirdi.

Üzeyir bəy ilk təhsilini mədəniyyət və sənət beşiyi olan Şuşada alır. Əvvəlcə mədrəsədə oxuyur, arəb, fars dillərini müəkkəmml öyrənir. Sonra təhsilini maarifçi Həşimbəy Vəzirovun açdığı və müdiri olduğu ikillik rusa-tatar məktəbində davam etdirir. Burada rus dilini öyrənir, həm də sevimli müəllimi Mirzə Mehdi Həsənzadənin (Sarcalı) rəhbərliyi altında Şərq, Avropa və rus yazıçı, şairlərinin yaradıcılığı ilə yaxından tanış olur. Onların əsərlərini ya orijinaldan, ya da Mirzə Mehdi'nin tərcüməsində oxuyur.

13 yaşında ailəsinə maddi kömək məqsədilə kitab buraxmağa başlayır. Əski əlifba ilə nağıllar, hekayələr yazır, onlara illüstrasiyalar çəkir və kitab şəklində cildləyir. İlk qələm məhsullarına "Kitabi-məzhəbə" adı verən Üzeyir hər gün üç beş kitab hazırlayıb, dostları isə onları 15 qəpiyə həmyaşıdlarına satırdı. Kitablardan əldə olunan 45 qəpiyi isə gətirib anası Şirınbəyim xanıma verirdi.

Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri, ədəbi, musiqi məclisləri Üzeyirın musiqi tərbiyasına müstəsna təsir göstərmişdi. Özü sonralar yazırdı ki, mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. Demək, onun musiqi istedadı da Qafqazın konservatoriyası adlanan bu qədim şəhərdə püxtələşmişdi. İlk müəllimi isə Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əlverdiyev olmuşdu. Amma Üzeyir bəyin bəstəkar kimi yetişməsində Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə" adlı səhnəciyin xüsusi rolu var. Görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Füzulünin "Leyli və Məcnun" poeması əsasında hazırladığı tamaşada 13 yaşlı Üzeyir qardaşları ilə birgə xorda oxuyur. Bu, onun ilk səhnə təcrübəsi olur. Və bu səhnəcik, Cabbar Qarayədoğlunun Məcnunu ona o qədər həyaslandırır ki, illərlə təsirindən çıxa bilmir. O ifa, muğam qanında, canına, ruhuna həpüb ilərlə içində yaşayır. Nəhayət, "Leyli və Məcnun" operasını yazır. Amma hələ o vaxta 8 il vardı...

Hər gün 20 km yolu

məktəbə piyada gedib-gəlirdi

Hələlikə güclü təhsil almaq lazım idi. Odu ki, 14 yaşında ikən, 1899-cu ildə Ü. Hacıbəyli Gürcüstana gedir və imtahanları müvəffəqiyyətlə verib, o zamanlar məşhur olan Qori Müəllimlər Seminariyasına daxil olur. Burada müxtəlif fənlərlə yanaşı, musiqi dərsləri də keçirilirdi. Üzeyir bir il ərzində 3 ələtdə - skripka, violonçel və baritonada çalmağı öyrənir, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir. Növbəti sənət və musiqi nəzəriyyəsinə öyrənən gənc Üzeyir bəzi xalq mahnılarını nota köçürür. Seminariyada oxuyarkən bədi yaradıcılıqla da məşğul olur. Şeir, povest yazır, tərcümələr edir. Özünlük ilk "Dələk" adlı mənəzüm felyetonunu da o vaxt yazır və Tiflisdə çıxan "Şəriq-Rus" qəzetində dərc etdirir.

Üzeyir bəy ilk və yeganə sevgisi, həyat yoldaşı Məleykə xanımla da orada tanış olur. O, Məleykə xanımın qardaşı Əli Terequlovla bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrıfara, Tiflisin gəzəmlə-görməli yerlərinə gedirdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə oradaçca görüş sevmişdi. Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə Ü.Hacıbəylini dərs demək üçün Qarabağ mahalının Hadrut kəndinə müəllim təyin edirlər. Burada bir il rus dili, hesab və musiqidən dərslər deyir. Lakin 1905-ci ildə erməni-müsləman davasının vüsət aldığı vaxtda kəndin ağsaçqaları ermənilərin Üzeyir bəyə qarşı qıcanan işdlərini görüb onu gəcəylə gizlicinə, at belində, şam işığında kənddən çıxarıb, Yevlağa yola salırlar. Oradan Bakıya gələn 20 yaşlı müəllim ele burada yaşayaraq işləməyə başlayır. Əvvəlcə Bibihəyətədəki fəhlə-gəncər məktəbində (hazırda 51 saylı orta məktəbdir) neft mədənlərində çalışan fəhlələrin uşaqlarına dərslər deyir. O, millətin kiçik balalarını maarifləndirmək üçün bütün çətinliklərə qatlaşıp. Neqliyət olmadıqından şəhərin mərkəzində Bayılq adlı otaq 10 km yola istiq, soyuq, kükək, yağış, qar-boran demədən hər gün piyada gedib qaıdır.

Bacaqarı, istedadlı müəllim kimi tanınan Üzeyir bəyi 1908-ci ildə "Səadət" xeyriyyə cəmiyyətinin nəzdində açılmış əyaniadlı məktəbə dəvət edirlər. Əli bəy Hüseynzadənin müdir olduğu məktəbdə Üzeyir bəy 1911-ci ildə kimi çalışır. Hər iki məktəbdə ana dili, hesab, coğrafiya, rus dili və musiqidən dərslər deyir. Müəllimliklə bərabər mühərriklir edir, "Türk-rus, rus-türk" lüğətini (1907) və "Hesab məsələləri" dərsliyini (1908) çap etdirir. 1909-cu ildə görkəmli rus yazıçısı N.V. Qoqolun "Şinef" əsərini birinci dəfə ana dilimizə çevirir.

101 yaşlı "Azərbaycan"ın qurucusu

Ü.Hacıbəyli 1905-ci ildən etibarən mahir bir publisist kimi fəaliyyətə başlayır. Ömrü boyunca "Həyat", "İrsad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal", "Azərbaycan", "Kaspi", "Molla Nəsrəddin" də daxil 16-dan çox mətbu orqanda 67 təxəllüs altında özünlün bir-birindən maraqlı məqalə və felyetonları çıxır, 4 qəzetə redaktorluq edir. Həmin məqalələr, publisistik yazılar öz mövzu və ideyası ilə bu gün də aktualdır və zamənamizlə uzlaşıp. Üzeyir bəy, həmçinin düzlu-məzəlli ifadələri ilə düşündürməyi bacaran dramaturu idi. "Koroğlu"dan başqa bütün opera və operetlaların librettosu özüne məxsus idi.

Üzeyir bəyin publisistik yaradıcılığının ən şərəfli və məhsuldar dövrlərindən biri 1918-1920-ci illərə - Azərbaycan müstəqillik əldə ediyi, əsərətdən qurtulduq dövrə təsadüf edir. Ölkəmiz istiqlaliyyətini əldə etdikdən sonra Üzeyir bəy Hacıbəyli vəz qüvvəsi ilə müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirirdi. Bir tərəfdən musiqilər yazır, teatr sahəsində çabalar göstərir, elmi işlər

üzərində çalışır, ali musiqi ocağı yaratmaq haqqında düşündür, digər tərəfdən də publisistik yaradıcılıqla məşğul olurdu. Gecə-gündüz Azərbaycanın inkişafı, çıxarklanməsi üçün yollar axtarırdı. O illərdə böyük sənətkarın "Milli marşı" xüsusi dövlət müsabiqəsindən keçərək, müstəqil Azərbaycanın istiqlal marşı statusunu aldı. Rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin himni oldu. Bundan əlavə, Üzeyir bəy "Azərbaycan" marşını, "Dağıstan" və "Azərbaycan" adlı bərpərdəli bəstələrdə bəstələdi. "Azərbaycan türklərinin musiqisi haqqında" adlı elmi əsərini yazıb, cümhuriyyətin birinci ildönümü günü, 28 may 1919-cu ildə "İstiqlal" məcmuasində dərc etdirirdi. Bunlarla yanaşı, Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının teatr truppası fəaliyyət göstərirdi. Bu truppa müxtəlif opera, operetta, dram əsərləri tamaşaya qoyurdu. Üzeyir bəy tamaşalarda dirijor kimi çıxış edir, hətta səhnə əsərlərini bəz rejissoru kimi də fəaliyyət göstərirdi. Hər vəchlə cavan, müstəqil dövlətimizin inkişafına çalışır, hər sahədə öz töhfəsini verirdi.

Bu töhfələrdən ən mühümü Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetindəki fəaliyyəti ilə bağlı idi. Bəstəkarın kiçik qardaşı Ceyhun Hacıbəylinin redaktorluğu ilə çıxan bu qəzetdə Üzeyir bəy əvvəlcə parlament müxbiri olur. Qəzetdəki ilk yazılarını Azərbaycan parlamentinin açılış hazırlıqlarına həsr etməklə bu tarixi hadisəni işıqlandırır. Təəssüf ki, söz ustasının 1918-1920-ci illər kəsinyədə yazdığı bütün məqalələri 1991-ci ildə qədər yasaq olunub və dəniz səyflərdə saxlanılıb. Halbu ki "Azərbaycan" qəzetində Ü. Hacıbəylinin yüzlərlə publisistik yazıları dərc olunub. Bəzən bir nömrədə müxtəlif imzalarla bir neçə yazısı çap edilirdi. 1919-cu ilin yanvarında Ceyhun bəy Hacıbəyli Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya gətidiyi üçün qəzetin redaktorluğu Üzeyir bəyə tapşırılır. O, təxminən 15 ay müddətində - cümhuriyyətimizin süqutuna qədər bu mühüm missiyanı layəqətlə yerinə yetirir.

Ü.Hacıbəyli qəzetin 1920-ci il aprelin 25-də çıxan nömrəsində "Surna" adlı felyetonla çıxış edərək düşüncülərini açıq yazmaqdan çəkinmir: "*Keçən səfər parlament ticarət işlərindən bəhs edərək mənim əfəndilərimizdən birisi xalı və gəbəyə xammal dedi. Böyük*

◀ Unudulmazlar

BİTMƏYƏN MELODİYA

səhvdir. Ondan ötrü ki, xalı və gəbə xammal deyildir! Xammal o şeyə deyildir ki, ondan bir hazir şey meydana gəla.

... Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfəvüt yoxdur, xeyir! Təfəvüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generalər hökuməti bizi hamışa "İsvoloç" deyib atamıza söydürlər, müjlik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər. Pəs bundan demək olmaz ki, xalı və gəbə xammaldır, hər halda bunu söyləyən böyük səhv edir".

"Azərbaycan" qəzetində son felyetonunu yazan cəsarətli qələm sahibi bununla da son sözünü deyir. Çəkinmədən, qorxmadan, susmadan xalqımızı gözəyləyən təhlükəni bəyan edir. 2 gün sonra isə rus qoşunları Azərbaycanı işğal edir. Və "Azərbaycan" qəzeti bağlanır, Üzeyir bəyin də buradakı missiyası sona çatır. Lakin mübariz, qürurlu, cəsarətli söz ustası olan Üzeyir bəy Hacıbəyli ömrünün sonuna kimi Azərbaycan üçün, Azərbaycan xalqı üçün çalışır. Ölməz əsərləri, irsi ilə ana vətənimizi dünyaya tanıdır.

72 ildən sonra "doğulduğu"

vətəne qayıdan məşhur mahnı

Üzeyir bəy 1918-ci ildə istiqlal şairimiz Əhməd Cavadın sözlərinə "Çirpirdinin Qara dəniz" mahnısını yazır. Lakin mahnı Azərbaycan sovet hakimiyyəti qurulduqdan, 1920-ci ildən sonra Azərbaycanı ita edilmir. Üzeyirşünas Səadət Qarabağı Xatirələr kitabı, 1990-cu ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına təkmilləşdirməyə gələn İstanbuldakı Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, musiqişünas Süleyman Şenel də bəstəkarımızın ev-muzeyində olarkən "Çirpirdinin Qara dəniz" mahnısını bütün illərdi Türkiyədə səsləndirən və çox sevidiyini bildirir. O, Üzeyir bəyin bu mahnısının notlarını və sözlərini yazıb muzeyə bağışlayır. Beləliklə, bu mahnı 72 ildən sonra "doğulduğu" vətəne qayıdır. 1993-cü ildən etibarən yenidən müstəqil ölkəmizdə səslənməyə başlayır.

Dahi bəstəkarın 1919-cu ildə Əhməd Cavadın sözlərinə yazdığı "Azərbaycan" marşının ilk not yazısı və sözləri türküyeli musiqişünas Etem Üngördün 1966-cı ildə Ankarada çıxan "Türk marşları" kitabında nəşr olunub. Kitabda yazılır ki, Azərbaycan müstəqilliyini itirmişmişdən əvvəl bu marş hər səhər hərbi məktəblərdə, dərslər başlamazdan önce oxunardı.

Ölümdən qaçış

Kəsərlı qələm ustası məqalə və felyetonlarında xalqı narahat edən bütün məsələlərə aydınlıq gətirməklə yanaşı, erməni-Azərbaycan mövzusuna xüsusi diqqət yetirirdi. Yazılarının çoxunda bu məsələyə toxunan sənətkar daşnakların fitnələrindən, həyasızlığından, onların hətta sadə erməni millətinin başına gəlirdikləri bəlalardan bəhs edir, dəf yollarını göstərirdi. Ona görə də ermənilərin onu görməyə gözü yox idi, hər fürsətdə onu öldürmək istəyirdilər. 1918-ci ilin mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini güllələbən edirlər. Şərqlin ilk operasını yazan bəstəkarca qıscanqlıqla yanaşan daşnaklar evni divarlarını, damını qılıb yağışına tuturlar. Ancaq xoşbəxtlikdən istəklərini həyata keçirə bilirlər. Onu öldürəndən Nəriman Nərimanov xilas edir. "Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrof səfərinə getməyi təpşirir. Əvvəl Üzeyir bəy razılışır, "mən Azərbaycanı qoyub heç yerə getməyəcəm" deyir. Ancaq Nərimanovun təklidindən, "Siz biza gələcəkdə lazımsız" sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalıb, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətəne qayıdırlar. O zaman bütün qəzətlər Üzeyir bəyin qayıdışına görə xalqa göz aydınlığı verirli". Bunu Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, şəxsi katibi olmuş baldızı oğlu Ramazan Xəlilov öz xatirələrində qeyd edib. Həmin qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılış ərəfəsində təmizlənilib.

Nəriman Nərimanov dahi bəstəkarın ikinci dəfə də ölümdən xilas edir. 1921-ci ildə Üzeyir bəyin də adı güllənmə hökmü çıxarılan Azərbaycan sayılıb-seçilən 59 şəxsiyyəti ilə birgə NKVD-nin siyahısına salınır. Günlərin bir günü bəstəkarın qayını Hənəfi Terequlov təsadüf nəticəsində idarənin reisi S.Pankratovun masasını üstündə həmin siyahını görür. Dərhal ordan çıxaraq başılovlu Qori Seminariyasından yaxın dostu olan Nəriman Nərimanovun yanına gedir. O dövrdə N.Nərimanov Azərbaycanca rəhbərlik etməklə yanaşı, həkimliklə də məşğul idi. H.Terequlov ərlə içəri daxil olur, görür doktor xəstə müayinə edir. Qayıdır ki, doktor, sən yatmışsan? Nərimanov cavab verir ki, Hənəfi, sən nə danışırsan, görmürsənmi xəstə qəbul edirəm? Terequlov bir də deyir ki, yox, əzizim, sən yatmışsın. İndicə mən NKVD-də Üzeyir bəylə birlikdə 59 nəfərin adı olan siyahını görürmüşəm, onların hamısı güllələnəcək. Nərimanov deyir, bu, ola bilməz, sənə Hənəfi dostuna deyir ki, adam göndər siyahını sənə gətirilsin. Nəriman Nərimanov dərhal adam göndərir, həmin siyahını Pankratovdan alıb gətirir və elə oradaçca cırıb tullayır. Bununla da dahi şəxsiyyəti ikinci dəfə ölümün caynağından qoparır...

"Leyli və Məcnun"dan

"Koroğlu" yadək...

Üzeyir bəy sənət gələndə Azərbaycanda nə bir məktəb vardı, nə bir müəllim, nə bir yol... Bu cəfakəş, fədakar insan heç bir məktəb keçmədən, qeyri-adi, fitri itəddadi və çalışqanlıqı sayəsində hər şeyi özü yaratdı. Özü yoxdan bir yol qurdu. O yoldakı daşlar ayağınm əzşə də, incitşə də, təmizləyə-təmizləyə yorulmadan irəlilədi. O yolda bütün çığırları təkbaşına açdı. İlk operası "Leyli və Məcnun" üzərində işləyərək onun cəmi 22 yaşında. Özü də kirayədə qalırdı. Əsəri 1908-ci ildə "İslamiyyə" mehmanxanasında tamamlandı.

1907-ci ilin axırına yaxın Bakıda "opera" sözü tez-tez eşidirdilər. Şəhərin sakinləri teatr, sirk tamaşalarını görmüşdülər, opera isə onlar üçün yeni idi. Nəhayət, 1908-ci il yanvarın 12-də, şənbə günü böyük sebisizliklə gözələnən o an gəlib çatdı. H.Z.Tağıyevin teatrın-

rün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır. Ermənilər isə daha da azağılaşaraq ABŞ-da tamaşaya qoyduqları "Arşın mal alan" "erməni operetlalarının kralıcaşı" adlandırılır.

1942-ci ildə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri İranda olarkən ermənilər tərəfindən Amerikada çəkilmiş həmin filmə baxırlar. Lakin titrlərdə Üzeyir bəyin adına rast gəlmirlər. Buna hiddətlənərək Bakıya dönan kimi bu barədə müəllifə bildirirlər. Bəstəkar bundan çox müteəssir olur və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırova məktub yazır. Lakin məlum olur ki, SSRİ müəllif hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Konvensiyaya daxil olmadığı üçün bəstəkarın hüquqlarını müdafiə etmək imkansızdır.

Aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan zəng gəlir. SSRİ Kinematografiya Komitəsinin sədri Bolşakov bildirir ki, Stalin sizin məktubunuzdan xəbərdardır və göstəriş verir ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədilə təcili olaraq Bakı şubiyasında "Arşın mal alan" filmi çəkilməli və bütün dünya ekranlarında göstərilməlidir.

Elə də olur. 1943-cü ildə İli Dünya müharibəsinin qızğın çağlarında film üzərində iş başlayır. 1945-ci ildə Səbat Rəhmanın ssenarisi əsasında Rza Təhmasibin və N.Ləşşənkonun rejissorluğu ilə eyniadlı film çəkilib qurtarır və planetin hər qəşəsində böyük müvəffəqiyyətlə göstərilir. Bununla da "Arşın mal alan"ın əsl bəstəkarının hamı tanıyır və müəllif hüquqları bərpa edilir.

Şərq musiqişünasın atası adlandırılan Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsini isə onun "Koroğlu" operası təşkil edir. Bu əsərdə bəstəkar özündə ustalıqla Qərb və Şərq musiqi alətlərini sintezini yaradır. Əslində, "Koroğlu" operasını yazmaq barədə Üzeyir bəy uzun illər düşüncəli. 1919-cu ildə isə onun bu fikri qətiyyətlə. Həmin illə 34 yaşlı bəstəkar ailəsilə bərabər Gürcüstannın Qacar yaylağında istirahət edərkən orada "Koroğlu" qalası görür. O, hər gün bu qalаны yanına gəlir, onun əzəmətinə tamaşa edərdi. Növbəti dəfə bu qalаны yanında olarkən yaşlı bir aşiqin "Koroğlu" dastanını eşidərkən söylədiyini eşidir. Ona yaxınlaşıp və diqqətlə əzbər edir. Aşiqin ifası Üzeyir bəyin çox xoşuna gəlir. Elə oradaçca



"Koroğlu" dastanını musiqi dili ilə əbədiləşdirməyi qətd edir. Aradan 13 il keçir. Üzeyir bəy "Koroğlu" operası üzərində işə başlayır və 4 ildən sonra, 1936-cı ildə əsəri tamamlayır. 1937-ci il aprelin 30-da operanın möhtəşəm premyerası baş tutur.

Tamaşa Moskvada o qədər böyük müvəffəqiyyət qazanır ki, onu Böyük Teatrın səhnəsində tamaşaya qoymaq haqqında qərar qəbul edilir. Lakin Üzeyir bəy şəxsiyyətinə və onun ölməz yaradıcılığına hər zaman qıscanqlıqla yanaşan qara güvənlər özərlərini "səfərbər" edib, "Koroğlu"nun Böyük Teatrın səhnəsində tamaşaya qoyulmasına mane olurlar. Bütün bunlara baxmayaraq, 15 mart 1941-ci ildə "Koroğlu" operası SSRİ-nin ən ali təltifinə - Stalin mükafatına layiq görülür.

Ü.Hacıbəyli yaradıcılığının təcı olan "Koroğlu" operası bəstəkarca qəmişiz şöhrət və uğur gətirir. SSRİ-nin rəhbəri İosif Stalin də çox sevidiyi bu opera sayəsində Üzeyir bəy 37-ci il rəpressiyasından qurtulur. Ramazan Xəlilov danışır ki, o, ağır günlərdə bəstəkar ayaqqa-balırları cütləyib qapının ağzında hazır saxlayırdı. Özü isə pəncərənin önündə, gözdə yolda qalırmış ki, indi gəlib mənə də aparacaq. Amma xoşbəxtlikdən üçüncü dəfə də Üzeyir bəy ölümün qəngindən xilas ola bilər.

Mədəniyyətimizin sütunu olan Ü. Hacıbəyli Azərbaycan musiqi sənətində bir çox illərə imza atıb. Musiqi məktəbləri, musiqi texnikumu, Azərbaycan Dövlət Konservatoriyasını, Azərbaycan Bəstəkarlar İttifaqının bürovarını qoyub. Xalq çalğı alətləri (notlu) orkestrini, Dövlət xorunu, simli kvarteti, Simfonik orkestri, Mahni və Reqs Ansambli, Sazçı qızlar dəstəsini yaradıb. Azərbaycan Milli Elmilər Akademiyasını təşkil edənlərdən biri olub və akademiyanın nəzdində İncəsənət İnstitutu yaradıb.

"Ayaqqabısını çıxarıb

tələbəsinə verir, özü isə..."

Üzeyir bəyin misilsiz xidmətləri ilə yanaşı, onun insanpərvərliyi də dillər əzbəri olub. Tələbələri, dostları, tanışları, müəllimləri, hətta tanınmış adamlar belə Üzeyir bəyin onlara göstərdiyi qayğıdan, yaxşılıqlardan, ehtiyacı olanlara şəxsi pulundan verdiyi təqaüddən danışırlar. Bu böyük insan Şuşada ona dərslər demiş sevimli müəllimi Mirzə Mehdiyə ehtiram əlaməti olaraq, öz şəxsi qazancından hər ay 300 manat təqaüd göndərirdi. Xanəndə İslam Abdullayevə, Keçəçi oğlu Mehəmmədə, tələbələrinə şəxsi pulundan kəsdiyü təqaüd, etdiyi yardımlar hələ də unudulmur. O, sayız-hesabsız insanlara el tutub. Bəzilərinə pulla kömək edib, bəzilərinə musiqi aləti atıb bağışlayıb, bəzilərinə işlə təmin edib, bəzilərinə geyim verir, bəzilərinin təhsil almasına yardım göstərir. Tələbələrinə maddi və mənəvi dəstək göstərməklə yanaşı, aynının paltosunu, ayağının ayaqqabısını da çıxarıb onlara verir. Məmməd Cavadov xatirələrində yazırdı ki, "Üzeyir bəy Hacıbəyli qeyri-adi insan, qayğıkəş, əvəzsiz müəllim idi. Bir gün Aydın adlı bir tələbə yoldaşımın ayaqqabısının nımdaş olduğunu görən böyük Ustadımın ayağının ayaqqabısını çıxarıb ona verdi. Özü isə evə zəng çalaraq ayaqqabı göndərilməsinə xahiş etdi".

1946-cı ildə Üzeyir bəy Hacıbəyli deputat kimi Naxçıvan seçiciləri ilə görüşə gedir. "Qonaq evi"ne əsgər paltarında cavan bir oğlan gəlir. Böyük Vətən müharibəsindən yenice qayıtmış bu gənc oğlan yazdığı şeirləri Üzeyir bəyə göstərir. Şərraf söz ustası şeirləri oxuyur və bəyənir. Gənc oğlana Bakıya gəlməyi təsviyyə edir. Bildirir ki, o, mütləq ali təhsilə ixtisalməlidir. Lakin oğlan Bakıya getmək üçün maddi durumun olmadığını söyləyir. Bunu eşidən Üzeyir bəy gənc oğlana zərif içində pul verərək onu Bakıda gözləyəcəyini deyir... Bir neçə gün sonra gənc oğlan Bakıya, birbaşa Üzeyir bəyin yanına gəlir. Üzeyir bəy dərhal Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə telefon çaraq bu istedadlı gənc universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının vaxtından çox keçməsinə baxmayaraq, A.Qarayev bəstəkarın sözünü yere salmır. Beləliklə, gənc şair universitetə imtahansız qəbul olur. Təqaüdü isə hər ay Üzeyir bəy verir. Bu gənc gələcəyin xalq şairi İslam Səfərlı idi.

Qəzəlxan şairimiz Əliəğa Vahidə mənzil verdirdən də bu dahi insan olub. Ramazan Xəlilov xatirələrində yazır ki, "bir gün Üzeyir bəylə birgə köhnə məhəllələrin birindən keçərək evə gedirdik. Bir də gördük, Əliəğa Vahid kiçik bir daxmanın yanında küçədə oturub. Ona yaxınlaşdıq. Üzeyir bəyi görən kimi şair cəld ayağa qaldı. Üzeyir bəy soruşdu ki, Vahid, burada nə edirsiniz, niyə burda oturmursunuz? Vahid zirzəmini göstərərək dedi ki, Üzeyir bəy, mən burada yaşayıram. İçəri çox isti və rütbətlidir, nəfəs almacaq olmur deyir, çıxıb havada oturaram. Üzeyir bəy evə gələn kimi dərhal lazımı yerlərə zəng etdi. Əliəğa Vahidin ev şəraitinin yaxşı olduğunu söylədi və şairə yeni tikililərdə ev verilməsinə nail oldu".

Xalq və milləti üçün bu qədər işlər görən Üzeyir bəy Hacıbəylinin həyat yolu heç də asan və hamar olmayıb. Hər vəchle ona mane olmağa çalışır, rahat işləməyə qoymurlar. Bir tərəfdən "sapı özümüzdən olan baltalar", digər tərəfdən əzəli və əbədi düşmənimiz olan ermənilər Üzeyir bəy qənim kəsilmişdilər. Azərbaycanın çərəyini yeyən, bu millətdən hər zaman yaxşılaşdırmaq üçün ermənilər bütün sayılıb-seçilən ziyalılarımız kimi Ü. Hacıbəyli də məhv etməyə çalışırdı. 1937-ci ildə Üzeyir bəyin SSRİ Ali Sovetinə deputatlığı namizədliyi irəli sürülərkən ermənilər dinc demur, ondan NKVD-yə Müsavat partiyasının üzvü olması, "vətən xainlərinin" övladlarını işə götürməsi, qardaşının xarıçdə yaşaması barədə donoslar yazırdılar. Ermənilər hətta Üzeyir bəyin "Azərbaycan" qəzetində dərc olunan 28 may 1919-cu il tarixli "Bir yaş" məqaləsini rus dilinə çevirərək təşkilatla təqdim etmişdilər. NKVD-nin erməni rəhbəri Sumbatov bütün bunlar barədə Mir Cəfər Bağırova mürəzə edirdi. Bağırov ermənilərin məkri niyyətlərini yaxşı anlayır və bəstəkarı onlardan qorumağa çalışırdı. Ermənilərin donoslarına cavab olaraq M.C.Bağırov 1937-ci ildə keçirilən büro iclasında rəsmi surətdə göstəriş verir: "*Hacıbəyov nəhəng bəstəkar kimi nüfuz sahibidir və yeni "Koroğlu" operasının, Azərbaycan kəndlləriniñ feodalıfara, türk sultanlarına qarşı mübarizəsini əks etdirən, ən uğurlu və istedadlı yazılmış SSRİ əsərlərindən birinin müəllifi olduğu üçün Hacıbəyovun namizədliyi hələlik çıxarılmasın".* Ermənilərin bütün sayələrına baxmayaraq, 1937-ci ildə Üzeyir bəy SSRİ Ali Sovetinə deputat seçilir.

Ölüm sevinməsin qoy...

1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan İncəsənəti onğünüyü "Koroğlu" operası ilə açılır. Stalin öz xahişi ilə "Koroğlu"ya iki dəfə tamaşa edir, onu "ən gözəl sovet operası" adlandırır. "Arşın mal alan" da proqrama Stalinin göstərişi ilə salınır. Dekadadan sonra Üzeyir bəy bütün sovet bəstəkarları içərisində birinci olaraq SSRİ Xalq artisti adına layiq görülür, Lenin ordeni ilə təltif edilir. Ongünülk bitdikdən sonra bütün iştrakarçılar Kremldə qəbul olunur və onlara Stalinin adından böyük ziyafət verilir. Banketdə Üzeyir bəyin bir tərəfində Stalin, digər tərəfində Molotov və Voroxilov əyləşirlər. Stalin orada "Arşın mal alan" operettasından parçalar oxuyur. "Koroğlu" operasını çox bəyendiyini söyləyir, Üzeyir bəyi novator bəstəkar adlandırır, "siz dörd beş opera yazmılsınız" deyir. Sonra bəstəkarca xalq çalğı alətlərində ifaçıların Ümumittifaq müsabiqəsini keçirməyi və həmin yarışmada komissiyasının sədrı olmağı təklif edir. Üzeyir bəy məmnuniyyətlə təklif qəbul edir. Stalin oradaçca müsabiqənin keçirilmə tarixini təyin edir - 1939-cu il, oktyabr...

15 günlük müsabiqənin gediş zamanı respublika səviyyəsindəki yarışlardan keçməyən bəz erməni əsilli Azərbaycan vətəndaşı SSRİ xarici işlər naziri Molotovu adına teleqram göndərir, orada Üzeyir bəyin münəssifir heyətinin sədrı seçilməsinə etiraz edir, onun millətçilikdə günahlandırılır. Molotov da teleqramı bəstəkarın özüne ünvanlayır. Üzeyir bəy və xəbis, məkri ermənilərin əməllərindən əsəb sarsıntısı keçirir. Bununla diabet xəstəliyinin təməli qoyulur. Elə o vaxtdan sonra xəstəlik ildən-ile şiddətlənir. 1947-ci ildə isə daha da kəskinləşir. Həmin ilin sentyabrında Mir Cəfər Bağırov səhiyyə naziri və digər məşh şəxslərə Üzeyir bəyə yüksək dərəcədə ixtisaslaşdırılmış konsiliu təşkil etməyi təpşirir. Konsiliuun niticəsinə görə, xəstənin şəkər diabeti, hipertoniya və ürək astmasından əziyyət çəkdiyini müəyənəlaşir. Bundan sonra Üzeyir bəyi "Leqkomyositiya"yə



"Azərbaycan"a cavab verirlər

Faktlar təsdiq olundu, tədbir görülür

"Azərbaycan" qəzetinin 18 iyul 2019-cu il tarixli nömrəsində "Hacı-kənd: hər qarışı ictimai işə obyektinə zəbt olunmuş məkan" sərəhəli məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, Hacıkənd meşələrində yeməcxana, çayxana əlindən tərpanmək olmur. Oturub dincəlmək üçün meşədə bir qarış bele boş yer yoxdur. Hara baxırsan, ictimai işə obyektidir. Qiymətlər də təəccübləndirici dərəcədə baha...

Yazı ilə əlaqədar məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdik. Müraciətlə bağlı nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xəlilqədir Hüseynovdan aldığımız cavabda bildirilir ki, məqalədə göstərilən 10 sayılı (Gençə) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin mütəxəssislərinin iştirakı ilə yerində araşdırılmışdır.

Araşdırma zamanı Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində ümumilikdə 44 obyektin istirahət-rekreasiya məqsədli fəaliyyət göstərdiyi, həmin obyektlərdən 16-sinin mərkəzlə müqavilə bağladığı, 26 ictimai işə obyektinin müqaviləsinin müddətinin uzadılması ilə bağlı Meşələrin İnkişafı Departamentinə müraciət edildiyi və 2 obyektin fəaliyyəti zamanı əmələ gələn kirkab sularının meşə ərazisinə axıldığı müəyyən olunmuşdur.

Məktubda daha sonra bildirilir ki, faktlarla bağlı avqust ayının 5-də iki protokol tərtib edilmişdir.

İnzibati xəta törətdikləri üçün istirahət-rekreasiya obyektlərinin cavabdeh şəxsləri Məmmədov Ələmdar Əli oğlu və Bayramov İlkin Ramiz oğlu İnzibati Xətalər Məcəlləsinin 244.1-ci maddəsinə əsasən hər birinin 2000 manat məb-

ləğində cərimə olunmaları barədə avqustun 16-da qərarlar qəbul edilmişdir.

Bununla yanaşı, "Flamingo" adlı istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı ətrafa məişət tullantılarının atılması halları aşkar olunmuşdur. Lakin özünü obyektin sahibi kimi təqdim edən Qasımov Elvir Rəhif oğlu aidiyyəti sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi üçün avqustun 8-də məktubla Göygöl Rayon Polis Şöbəsinə müraciət olunmuşdur.

Araşdırmanın nəticəsi ilə bağlı avqustun 6-da akt tərtib olunmuşdur. Ərazidəki obyektlərə fəaliyyətləri zamanı formalaşan tullantıların qanunvericiliyin tələblərinə uyğun olaraq idarə edilməsi üçün icrası məcburi olan müddətli "Məcburi göstəriş"lər verilmişdir. Hazırda verilmiş "Məcburi göstəriş"lərin icra vəziyyətləri yoxlanılır.



"4+4" tirajlı lotereyasının şərtləri barədə məlumat

"Azərilotereya" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən "4+4" tirajlı lotereyası həftənin cümə günü "Space" kanalının canlı efirində yayımlanır. "4+4" tirajlı lotereya biletinin qiyməti 1 (bir) manat müəyyən edilmişdir. "4+4" tirajlı lotereya biletinin üzərində "A" və "B" lövhəsi əks olunmuşdur. "4+4" tirajlı lotereyasının uduş fondunun oynanılması 2 (iki) lototron vasitəsilə həyata keçirilir. Hər iki lototron 1-dən 20-dək nömrələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılaraq təsadüf prinsipinə əsasən lototondan bir-bir ardıcılıqla çıxarılır. Birinci lototondan çıxarılmış nömrələr "A" lövhəsi üçün, ikinci lototondan çıxarılmış nömrələr "B" lövhəsi üçün olmaqla hər lototondan 4 (dörd) nömrə təyin olunur. Oyunun mahiyyəti hər lototondan çıxış şarların nömrələrinin lotereya biletinin uyğun lövhələrində əks olunmuş rəqəmlər ilə üst-üstə düşməsinə ibarətdir. Qeyd olunan tirajlı lotereyada uduş fonduna ayrılmış məbləğ 11 (on bir) kateqoriya üzrə bölünür ki, bu da öz növbəsində lotereya iştirakçılarının lotereya oyununda qalib olmaq şansını daha da artırır. Qeyd etmək istəyirik ki, "4+4" tirajlı lotereyasının 1-ci kateqoriyasında oynanılan "ÇekPot" pul mükafatı 241 956 manata yüksəlmişdir.

Lotereya biletlərinin satışı "Lotto Yayım" MMC, "Mobil loto", www.azerlotereya.com veb saytı vasitəsilə həyata keçirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, "Azərilotereya" ASC-nin yeni



innovativ layihəsi olan "Mobil tətbiq" (Mobil application) yaxın günlərdə lotereya həvəskarlarının istifadəsinə veriləcəkdir. "Mobil tətbiq" proqram təminatını "Android" və "iOS" əməliyyat sistemləri ilə təchiz olunmuş smartfonlar vasitəsilə "AppStore" və ya "Playmarket"dən yükləyə bilərsiniz. "Mobil tətbiq" vasitəsi ilə biletləri yoxlamaq, tirajların nəticələri ilə tanış olmaq və lotereya biletlərini əldə etmək mümkün olacaqdır.

Azərbaycan Respublikasının ərazisində "Azərilotereya" ASC-nin təşkil etdiyi lotereyalarda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

"Azərilotereya" ASC hər bir lotereya iştirakçısına bol-bol uduş arzulayır. "Azərilotereya" Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi lotereya biletlərini əldə edin, şanslı lotereya iştirakçısına çevrilin və qalib olun!

Sizin "Azərilotereya"

B İ L D İ R İ Ş

"Azərişiq" ASC tərəfindən 05 avqust 2019-cu il tarixdə Yaşma, Yaşma Bağları və Şurabad Külək Elektrik stansiyalarında quraşdırılmış külək enerjili elektrik qurğularının daimi işlək vəziyyətdə saxlanması məqsədilə tələb olunan xüsusi təyinatlı geyim dəstlərinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilən tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən "Elektrik Təchizat" MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 16 466,95 (on altı min dörd yüz altmış altı manat 95 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərişiq" ASC tərəfindən 23 avqust 2019-cu il tarixdə Polietilen boru üstünün satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilən tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən "Electro Service" QSC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 9 410,50 (doqquz min dörd yüz on manat 50 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Xırdə Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemini texniki və standart proqram təminatı platformalarının dəstəklənməsi üzrə 06 sentyabr 2019-cu il tarixdə elektron satınalma üsulu ilə keçirilmiş açıq tenderdə "SINAM" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Section IX. Special Conditions of Contract 1 INVITATION FOR BIDS

DATE: 17.09.2019

The Republic of Azerbaijan
Agricultural Competitiveness Improvement Project
Loan No: 8286-Az

Contract Title: Procurement of Information technology equipment and software.

Reference No. (as per Procurement Plan): A1/G-9a

1. The Ministry of Agriculture of Azerbaijan Republic has received financing from the World Bank toward the cost of the Agricultural Competitiveness Improvement Project, and intends to apply part of the proceeds toward payments under the contract for support to inspection and state control by provision of instruments - Procurement of Information technology equipment and software.

2. Agency for Agro Credit and Development under the Ministry of Agriculture/Agricultural Competitiveness Improvement Project now invites sealed bids from eligible bidders for purchasing Information technology equipment and software - Support to inspection and state control by provision of instruments.

Post-qualification requirements:

- (a) If Bidder is Manufacturer:
- (i) Financial Capability

The Bidder shall furnish documentary evidence that it is in a sound financial status:

i. The Bidder shall furnish documentary evidence that it meets the following financial requirement(s): The average annual turnover of the Bidder for the last three years (2016 - 2017 - 2018) must exceed AZN 600,000 (six hundred thousands manat) or equivalent. The averages of cash and cash equivalents at the beginning and end of year are positive in the last three years (2016 - 2017 - 2018). Zero (0) tax and social security liabilities.

(ii) Experience and Technical Capacity

• The Bidder must have experience of supply and support service of IT equipment/software etc. minimum one year.

• The Bidder must have completed at least 1 successful contract involving the procurement and installation of similar IT equipment and software with the contract amount not less than AZN 400,000 (four hundred thousand manats) within the last three years (2016 - 2017 - 2018). The successfully completed contract in 2019 shall be also considered as relevant.

Section IX. Special Conditions of Contract 2

Note: For Joint Ventures, listed requirements would apply to partners of the Joint Venture cumulatively. In addition, all members of the Joint Venture should have experience in required technical area and each member of the Joint Venture should fulfill at least 25 % of required turnover.

(iii) Documentary Evidence

The Bidder shall furnish documentary evidence to demonstrate that the Goods it offers meet the following usage requirement:

• Electrical equipment must meet the requirements of existing electric supply system of Azerbaijan

• All goods must fit for purpose - i.e. conform to required technical specifications specified in Section VII. Schedule of Requirements, Technical Specifications.

(a) If Bidder is not manufacturer:

If a Bidder is not a manufacturer, but is offering the Goods on behalf of the Manufacturer under Manufacturer's Authorization Form (Section IV, Bidding Forms), then the Manufacturer shall demonstrate the above qualifications (i), (ii), (iii) with the reservation set forth below.

Reservation: in case of several manufacturers, each manufacturer should have experience in required technical area and should have annual sales of similar products at least twice exceeding the total price of his offered products for this bid. The requirement for annual turnover would apply to diffe-

B İ L D İ R İ Ş

Azərbaycan İnvestisiya Şirkəti" ASC Sabirabad Sənaye Məhəlləsi üçün mühafizə xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınması haqqında məlumat

Maraqlanan şirkətlər 012 488-80-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusu prosedurunda iştirak etmək üçün sənədlər 20.09.2019-cu il saat 17:00-dək qəbul olunur.

Tender komissiyası

Tərəflər gündəlik informasiya mübadiləsinə başlayıblar

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Təzminat Agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar. İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-in təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə İsraili oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, "Əsrin müqaviləsi"nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.

Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu - "NASA Space Apps Challenge" keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Təzminat öz saytında AZƏRTAC-in bununla bağlı informasiyasını da təqdim edib.

AZƏRTAC da öz növbəsində İsraili həmkarlarının təqdim etdikləri materiallara saytda yer ayırıb. "İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir" sərəhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsas qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövryyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanın yəhudiylərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahu'nun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.

Agentliyin digər informasiyası ölkə həyatında çox mühüm hadisə - İsrail parlamentinə təkrar seçkilər haqqındadır. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyən olacaq, eyni zamanda hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunaçaq.

İsraili həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yangınsöndürənlərinin Amazonda meşə yangınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.

Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Təzminat arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Agentliklərin rəhbərləri Aslan Aslanov və Arnoz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsinə, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.

rent manufacturers cumulatively. Each manufacturer should have experience in required technical area and should have the annual turnover at least twice exceeding the total price of his offered products for this bid. The requirement is not applicable to manufacturers accounting for less than 3% of the total bid price.

3. Bidding will be conducted through the National Competitive Bidding procedures as specified in the World Bank's Guidelines: Procurement of Goods, Works and Non-Consulting Services under IBRD Loans and IDA Credits & Grants by World Bank Borrowers January 2011 Revised July 2014 ("Procurement Guidelines") and is open to all eligible bidders as defined in the Procurement Guidelines. In addition, please refer to paragraphs 1.6 and 1.7 setting forth the World Bank's policy on conflict of interest.

4. Interested eligible bidders may obtain further information from Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project, Mr. Anar Azimov, aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com; and inspect the bidding documents during office hours from 09:00 to 18:00 at the address given below.

5. A complete set of bidding documents in English may be purchased by interested eligible bidders upon the submission of a written application to the address below and upon payment of a nonrefundable fee of 200 AZN or equivalent. The method of payment will be bank transfer or direct deposit to the specified account number. The document will be sent by surface mail or courier for local delivery.

Section IX. Special Conditions of Contract 3

Beneficiary: Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

Beneficiary's Tax ID: 1700428481

Beneficiary's bank: International Bank of Azerbaijan Open Joint Stock Company, Premier Customer Services Branch

S.W.I.F.T: IBAZAZ2X

Bank Code: 805250

Bank's Tax Code: 9900001881

Corr. acc: AZ03NABZ0135010000000002944 with Central Bank of Azerbaijan (for AZN)

Corr. acc: 36083186 with Citibank N.A., New York, NY; SWIFT code: CITIUS33XX (for USD)

Beneficiary's Account in AZN: AZ03IBAZ3809006944933035120

Beneficiary's Account in USD: AZ73IBAZ3819007840933035120

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 5250117/3015

Email: aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com;Web site: www.agrocredit.gov.az

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 5250117/3015

Email: aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com;Web site: www.agrocredit.gov.az

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 5250117/3015

Email: aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com;Web site: www.agrocredit.gov.az

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 5250117/3015

Email: aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com;Web site: www.agrocredit.gov.az

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 5250117/3015

Email: aazimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; n.isgandarova@akia.gov.az; nargiz.acip@gmail.com;Web site: www.agrocredit.gov.az

6. Bids must be delivered to the address below on or before 15:00 local time, October 21, 2019. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be publicly opened in the presence of the bidders' designated representatives and anyone who choose to attend at the address below on 15:15 local time, October 21, 2019.

7. All bids must be accompanied by a Bid Security of: 10 000 AZN (ten thousands manats). No any other type of guarantee is acceptable.

8. The address(es) referred to above is (are):

Agency for Agro Credit and Development under the Ministry of Agriculture of the Republic of Azerbaijan/Agricultural Competitiveness Improvement Project

For submission of bids: 3rd floor

For opening of bids: 3rd floor, conference room

Attn: Mr. Anar Azimov

Project Director

25E, Nobel Avenue, Baku White City Business Center AZ1025, Baku, Azerbaijan

Tel: (+99412) 525